

**AYNUR XƏLİLOVA**

*Filologiya üzrə fəlsəfə doktoru, dosent*

## HAQQÀ YÜRÜYƏN USTAD AŞIĞIN BƏLALI ÖMÜR VƏ SƏNƏT YOLU



**A**zərbaycanda aşiq sənəti təşəkkül tapdıqdan sonra Qurbani, Abbas Tufarqanlı, Xəstə Qasım kimi qüdrətli saz-söz ustadlarının fəaliyyətləri sayəsində bütöv tarixi-coğrafi arealda sürətlə yayılıraq yüksələn templə dinamik inkişaf prosesi keçirmiş, zəngin milli-mədəni irs meydana gətirmiştir. Ümumilikdə Azərbaycan aşiq sənətinin inkişaf və zənginləşməsində xüsusi xidmətlər göstərmiş belə yaradıcı-ustad aşıqlar ilk növbədə yaşadıqları bölgə-mahallarda sözügedən sənətin təmsilçisi statusunda onun təqdim-təbliğində və davamlılığının təmin olunmasında böyük rol oynamışlar. Bunlardan biri də vaxtilə Şəki-Zaqatala bölgəsində aşılıq istədədi ilə ad-san qazanmış Varxiyanlı Məhəmməd olmuşdur.

Varxiyanlı Məhəmməd (təxminən, XVIII yüzilliyin II yarısı-XIX yüzilliyin ortaları) Zaqatalanın Varxiyan kəndində dünyaya gəlmüşdir. Atası din xadimi olan Məhəmməd beş il Şəkidə mollaxanada dini savad almış, daha sonra Şuşaya getmiş və iki il də Şuşada Molla Pənah Vaqifin açdığı məktəbdə təhsil almışdır (1, 150). Bir sıra şeirlərində Vaqif poeziyasının təsirinin müşahidə edilməsi də təsadüfi deyildir.

Varxiyanlı Məhəmməd, həmçinin, aşiq sənətini, klassik aşiq yaradıcılığı nümunələrini və şeir texnikasını da dərinlənərək öyrənmiş, bu istiqamətdəki istedad və bacarığı sayəsində dövrünün tanınmış aşıqlarından biri kimi məşhurlaşmışdır. Özünəqədərki ustadların yaradıcılığına yaxından bələd olan və onlardan bəhrələnən Varxiyanlı Məhəmmədin bir sıra şeirlərində Qurbani, Abbas Tufarqanlı, Dədə Kərəm kimi sənətkarların poetik ruhu aydın şəkildə müşahidə olunur.

Məsələn:

*Sallana-sallana gedən Salatin,  
Gəl belə sallanma, söz dəyər sana.  
Al-yaşıl geyinib qarşıda durma,  
Yayın bədnəzərdən, göz dəyər sana (3, 28).  
(Qurbanı)*

*Sallana-boylana gedən Salatin,  
Elə sallanganın yol inciməsin.  
Qorxuram dünyanın yeli tərs əsə,  
Töküla gərdənə tel, inciməsin (3, 156).  
(Varxiyanlı Məhəmməd)*

\*\*\*

*Sallanıban gedən dilbər,  
Yaxan düymələ-düymələ.  
Məni dərdə salan dilbər,  
Yaxan düymələ-düymələ (5, 155).  
(Aşıq Kərəm)*

*Sallanıban gedən dilbər,  
Kərəm eylə, yar, yavaş get.  
Məni dərdə salan dilbər,  
Kərəm eylə, yar, yavaş get (3, 153).  
(Varxiyanlı Məhəmməd)*

Gördüyüümüz kimi, müqayisə üçün təqdim etdiyimiz nümunələrin yaratdığı mənzərədə bu cəhət aydın şəkildə özünü göstərir.

Varxiyanlı Məhəmmədin gəraylı, qoşma, müxəmməs, təcnis, divani və digər şeir şəkillərində yaratdığı nümunələr onun yaradıcı-ustad aşiq kimi yüksək sənətkarlıq xüsusiyyətlərini və poetik istedad səviyyəsini göz önüne gətirir. Onun "Səndən" rədifli qoşması bədii-üslübi səciyyəsi, sözlərin ahəngdar düzülüyü, daxili qafiyələnmə sistemi, aşiqanə duyğuların səmimi və könülüoxşayan poetik ifadəsi baxımından diqqəti

çekir:

*Nazlı dilbər, gəl ixtılət eyləyək,  
Sazı məndən, simi məndən, söz səndən.  
Ərzimizi hansı yana yetirək,  
Davat məndən, qələm məndən, yaz səndən (3, 156).*

Aşağıın digər bir qoşmasında da, təxminən, oxşar mənzərə müşahidə olunur:

*Yatmış idim, qəfil gəldi üstümə,  
Bir cam dolu, bir cam yarı, bir cam az.  
Üç muradi onda tutdum dəstimi,  
Bir cam kamal, bir cam söhbət, bir cam saz (3, 165).*

Qeyd edək ki, bu qəbildən olan səciyyəvi poetik nümunələr Azərbaycan ədəbiyyatının böyük nümayəndələrindən olan Şah İsmayıll Xətainin, həmçinin, ağılsəli Aşıq Musanın və b. yaradıcılığında da möv-cuddur.

Varxiyanlı Məhəmmədin aşiq poeziyasında bir çox sənətkarların yaradıcılığında rast gəlinən “Dedin-nə dedi” qəlibindən olan qoşması, anaforadan istifadə yolu ilə yaratdığı “Könül” rədifli şeiri və başqa bu kimi örnəkləri daxili-mənəvi yaştılarının, lirik duyğuların obrazlı-bədii ifadəsi və müqayisəli təsvir-təqdimi baxımından maraq doğurur.

Aşıq Məhəmmədin gözəli təsvir-tərif etdiyi müxəmməsləri aşiq poeziyasında müxəmməs yaradıcılığının sənətkarlıq xüsusiyyətləri və bədii məziyyətlərilə seçilən ən gözəl nümunələrindəndir:

*Bir belə Ay gözəlin  
Özünə qurban olasan.  
Dindirib-danişdırıb  
Sözünə qurban olasan.  
Camalı mahi-taban,  
Üzünə qurban olasan.  
Süzülüb nə xoş baxır,*

*Gözünə qurban olasan.  
Nə əcəb, göftarı xoş,  
Avazına qurban olasan (4, 164).*

Aşıq Məhəmmədin yaradıcılığının bizə çatan az syda olan nümunələri içərisində təcnis şeir biçimində də rast gelirik. Bildiyimiz kimi, təcnis səciyyəvi xüsusiyyətlərlə seçilən, müəllifdən bu xüsusiyyətlərə müvafiq keyfiyyətlər tələb edən və o qədər də asan olmayan şeir bicimidir. Aşıq poeziyasında Qurbani başda olmaqla müxtəlif aşıqlar təcnis yaradıcılığına müraciət etmiş, ustad sənətkarlar təcnisinin gözəl nümunələrini yaratmış, həmçinin, struktur baxımından bir sıra yeni növlərini də düzüb-qoşmuşlar. Varxiyanlı Məhəmməd də təcnis yaradıcılığında müvəffəq olmuş aşıqlarımızdan biridir. Onun “Bir gözəl görmüşəm bizim ellərdə” misrası ilə başlayan təcnisi aşağıın poetik istedadla yanaşı, cinas yaratmaq məharətini, həmçinin, ifadə tərzində həssas estetik duyumunu diqqətə çatdırır:

*Bir gözəl görmüşəm bizim ellərdə,  
Üzündə sezmişəm busə bağları.  
Yaşılbaşlar cəm-xəm eylər göllərdə,  
Tərlan şikarında busa bağları.*

*Nəzər saldım xanəsində a dərə,  
Zəhmətimdən süzüləndə a dərə.  
Könül istər güllərini a dərə,  
Qorxum budu bağban busa bağları.*

*Məhəmmədəm, çəksəm, gəlməz ayarım,  
Dolu badəm indi oldu a yarım.  
Nə səbəbdən pərişansan, ayarım?  
Səni qəmgin gördüm bu sabağları (3, 167).*

Üç bənddən ibarət olan bu təcnisdə, təcnis texnikasının qaydalarına uyğun olaraq, rədiflər bir-birilə və birinci bəndin ikinci misrasının sonluğu ilə cinas qəfiyə yaratmışdır. Burada birinci bəndin ikinci misra-

sında işlenmiş “busə bağıları” – “gözəlin üzündəki busə yerləri”, dördüncü misrasında “busa bağıları” – “ovun ayağındaki bağıları gizlice izləmək, pusmaq”, ikinci bənddə “bağ-bağatı pusmaq”, üçüncü bənddə isə “bu sabah” mənasındadır. Birinci bənd istisna olunmaqla, qalan iki bəndin əvvəlinci üç misrası da cinas sözlər vasitəsilə biçimlənərək ayrı-ayrılıqda bənddaxili cinas qafiyə yaratmışdır. İkinci bəndin birinci misrasında “a dərə” – “qapı”, ikincidə “tər”, üçüncüdə “dərmək”; üçüncü bəndin birinci misrasında “ayarım” – qiymətli metalın təmizliyinin, saflığının, xalisiyinin göstərəcisi, “əyar”, ikincidə “yarımcıq”, üçüncüdə isə sevgiliyə xıtabən deyilmiş “ay yarım” mənasında işlədilmişdir.

Varxiyanlı Məhəmməd ənənəvi aşiq şeri şəkillərində örnəklər yaratmaqla yanaşı, mövcud qəlib əsasında yeni forma düzüb-qoşaraq aşiq poeziyasının bu baxımdan da zənginləşməsinə xidmət etmişdir. Belə ki, əldə olan materiallara görə, aşiq poeziyasında cıgalı-zəncirli məsəddəsin ilk nümunəsi Varxiyanlı Məhəmmədin adı ilə bağlıdır:

*Sallanıban yüz naz ilə  
Gələn kimin yarıdı bu?  
Qəddi-qamət, nə qiyamət,  
Xirdaca dilbəridi bu.  
Qabağı vəchi-qəmər,  
Yanağı əhməridi bu.  
Qaşı kaman, kipriyi ox,  
Gözləri xumarıdi bu.  
Sinəmdə dəftər olub,  
Dilimin əzbəridi bu.  
Əzbərdi, bəstə,  
Dəhanı püstə.  
Ləbləri məstə,  
Cənnət libasda.  
Dal gərdən üstə  
Qırılmış siyah tellər,  
Deyəsən, şahmarıdi bu (3, 171).*

Varxiyanlı Məhəmmədin şeirlərində müşahidə olunan “Beş barmağım bal eyləsəm, ağıdı”, “Yaxamı çürüdü zalim göz yaşım”, “Ağzında od tutmuş səməndər quşam”, “Üzündə sezmişəm busə bağıları”, “Məğribdən Məşriqə kəmənd atılsa, // Heç ustadan qaşın kimi yay gəlməz”... kimi misraları düşüncə və hisslerin, psixoloji obrazın, həmçinin, gözəlin zahiri görünüşü ilə bağlı cizgilərin... təsvirinin maraqlı və orijinal poetik ifadəsi baxımdan diqqəti çəkir.

Özündən əvvəlki ustadların yaradıcılığına dərindən bələd olan, yeri gəldikcə onlardan yararlanan Varxiyanlı Məhəmmədin də həm sağlığında onunla bir dövrda yaşayan, həm də özündən sonrakı aşıqlara böyük təsiri olmuşdur. Bu kontekstdə uyğun mədəni-coğrafi ərazilə fəaliyyət göstərən aşıqları xüsusişlə qeyd etmək lazımdır. Azərbaycan aşılığının qüdrətli nümayəndələrindən olan Molla Cuma Varxiyanlı Məhəmmədin sənətkarlığını yüksək qiymətləndirmiş, onu özünün mənəvi ustası kimi dəyərləndirmişdir. Təsadüfi deyildir ki, Cumanın bir sıra şeirlərində Varxiyanlı Məhəmmədin poetik nəfəsi duyulur.

Varxiyanlı Məhəmmədin “Tellərin” rədifi gəraylısı ilə Göyçə aşiq mühitinə mənsub Aşiq Ələsgərin eyni rədifi gərayısının üst-üstə düşmə məqamları onun digər bölgə-mahallarda da tanındığını və şeirlərinin yayılma arenasının genişliyini göstərir.

Varxiyanlı Məhəmməd:

*Xəbər almaq ayıb olmaz,  
Nədəndi qısa tellərin?  
Yoxsa aşiqin ölübüdü,  
Batıbdı yasa tellərin (3, 153).*

Aşiq Ələsgər:

*Gözəl, sənin nə vədəndi,  
Kəsdirdin qısa tellərin?  
Kələğayı əlvan, qıyqacı  
Üstündən basa tellərin (2, 263).*

Varxiyanlı Məhəmməd Şəki-Zaqatala çevrəsindən əlavə bir çox bölgə-mahallara və ətraf ərazilərə dəvətlər alaraq ağır toy-düyün məclisləri yola salmış, deyişmə-qarşılışmalarda iştirak etmişdir. O, saz-söz

sınaqlarında aşılıq məharəti, peşkarlığı, hazırlıqlığı, improvizləri, bədahətən söz qoşmaq istedədi, geniş dünyagörüşü və biliyi sayesində rəqiblərini məğlub etməsilə də məşhurluq qazanmışdır.

Təəssüf ki, belə bir aşığın yaradıcılığının hələlik çox az bir qismini əldə etmək mümkün olmuşdur. Ənənəvi olaraq şifahilik prinsipi əsasında və daha çox aşiq repertuarında yaşayış-yayılma və daşınma ilə yanaşı, şübhə yox ki, yaxşı savad görmüş Varxiyanlı Məhəmməd şeirlərini özü yazıya da almışdır. Təəssüf ki, bu əlyazmaların da taleyi müəmmalı qalmışdır. Çox güman ki, aşığın əlyazmaları o vaxt həmin bölgədə, xüsusilə də Şəkidə məqsədli şəkildə yerləşdirilən və aşıqla düşmənçilik edən haylar-ermenilər tərəfindən əla keçirilərək oğurlanmış, yaxud məhv edilmişdir.

Hayların millətimizə qarşı düşmən mövqeyinin tarixi, onların elə türk torpaqlarına və ya türkün hakim olduğu ərazilərə, həmçinin, Qafqaza gəldikləri, yaxud köçürüldüklli vaxtdan başlayır desək, yanılmarıq. Bu mənfurlar hər zaman əllərinə fürsət keçdikcə açıq və ya gizli şəkildə xalqımıza qarşı öz məkrli niyyətlərini həyata keçirmişlər. Xain xislətli hayların düşmən münasibətlərinin, bitib-tükənmək bilməyən kin-küdərətlərinin, alçaq əməllərinin ağrı-acısı sevilən el sənətkarlarımızın taleyindən də keçmişdir. Varxiyanlı Məhəmməd də onlardan biri olmuşdur.

Aşağı gözü görməyən mənfur haylar əvvəlcə onu şərləyib həbs etdirirlər. Varxiyanlı Məhəmməd Çar Rusiyasına sürgün edilib üç il (digər bir varianta əsasən, günahsız olduğu isbata yetdiyinə görə üç ildən az) orada məhkum hayatı yaşamalı olur. Haqsızlığa məruz qalan aşiq həmin dövrdə qürbət, ayrılıq acısı, vətən, el-oba həsrəti, nisgil, sikayət, etiraz motivi ifadə edən bir sıra şeirlər yaradır.

*Qürbət eldə düşdüm xəstə,  
Yerim silkiş salan yoxdu.  
Hər tərafə qəflə işlər,  
Bu bərbada gələn yoxdu (3, 154) –*

misraları ayrılıq acısı çəkən aşığın ruhi-psixoloji yaşıntılарını əks etdirir. Onun "Qəriblik" rədifi şeiri bu kontekstdə xüsusilə diqqəti

çəkir:

*Ahu-vay çəkibən qan ağlamaqdan,  
Dönübdü ciyərim qana, qəriblik.  
Hayana baxıram, bir kimsənəm yox,  
Düşübdü yadıma ana, qəriblik.*

*Azərim çox olub ağrıyır başım,  
Didəmdən töküülür al qanlı yaşım.  
Yaxamı çürütüdü zalim göz yaşım,  
Götirdi canımı cana qəriblik.*

*Aləm bilir ki, mən necə sərxoşam,  
Bir tuti dillişə mədhuş, bihuşam.  
Ağzında od tutmuş səməndər quşam,  
Qoydu məni yana-yana qəriblik.*

*Anam yoxdu basın açıb ağlaya,  
Bacım yoxdu ürəyini dağlaya.  
Torpaq gərək Məhəmmədi saxlaya,  
Bəlkə gəldi yar bu yana, qəriblik (3, 164).*

Burada günahsız yerə doğmalarından, elindən-obasından uzaq düşərək qəriblikdə məhkum olub əzab çəkən aşığın psixoloji obrazını görürük. Şeirdə işlənən güclü lirik-sentimental və emosional-ekspresiv təsir gücünə malik ifadələr, mətnin ümumi ovqatı aşığın ruh halını təqdim etməklə yanaşı, diniyicini də eyni ovqata kökləyərək ona ruhi-psixoloji təsir edir. Günləri ah-vayla keçən, "Hayana baxıram, bir kimsənəm yox, // Düşübdü yadıma ana, qəriblik" – deyən aşiq anasını xatırlayı, tək sirdası ayrılıq acısı ilə yanıb-tutuşan ürəyi və bu acıdan axan göz yaşlarıdır. Aşiq psixoloji obrazını və ruh halını – "Yaxamı çürütüdü zalim göz yaşım" – misrasında obrazlı-poetik şəkildə təsvir edir. Burada bir tərəfdən haqsızlığa, şər-böhtana uğrayan, bir tərəfdən məhkum olan, bir tərəfdən də qəriblikdə doğma yurdadan və ezizlərindən ayrı düşən və bütün bunların müqabilində ruhən sarsılan,

iztirab çəkən aşığın psixoloji obrazını təqdim edən “Ağzında od tutmuş səməndər quşam” ifadəsi isə Varxiyanlı Məhəmmədin bədii təxəyyül və təfəkkürünün ortaya qoyduğu poetik tapıntıdır. Əfsanəyə görə, Səməndər quşu Qaf dağında yaşayır. Onun dimdiyi və ayaqları çaxmaq daşındandır. İlkə bir yumurta qoyan Səməndər quşu balasını böyüdükdən sonra onun pərvazlanıb üçdüğünü gördükdə sevincindən bunu unudub dimdiyini ayaqlarına vurur. Beləcə yaranan qıgilcımından alışaraq od-alov içində yanıb külə dönür. Elə buna görə də səməndər quşu artıb-çoxalmır, tək qalır. Digər varianta görə isə, pərvazlanıb uçan bala səməndər quşu özü fərəhlənib dimdiyini ayağına, yaxud ayaqlarını bir-birinə vurur və elə göydəcə yanıb kül olur.

Aşıq “Ağzında od tutmuş səməndər quşam” misrasında özünü mifoloji-təxəyyül obrazı olan səməndər quşuna bənzətməklə tənhalığını və çəkdiyi psixoloji ağrını ifadə etmişdir.

Varxiyanlı Məhəmməd məhkumluqdan azad olunub el-obaya dönükdən sonra mənfur düşmən aşağı qarşı alçaq niyyətini yenə də davam etdirir.

Qeyd etdiyimiz kimi, Varxiyanlı Məhəmməd deyişmə-qarşılışmalarda yenilməz bir aşiq olmuşdur. O vaxt Şəkidə məskunlaşdırılmış haylar məqsədli şəkildə aşığı Şəkiyə deyişməyə dəvət edirlər. Belə söyləyirlər ki, aşiq sanki ermənilərin məkrli niyyətini hiss edirmiş kimi yaxınları ilə görüşüb-hallallaşıb yola düşür.

Aşıq çağırıldığı yerə – Şəkinin Səbətlə kəndinə gedir. Məclis qurulur və deyişmə başlayır. Göstərdikləri cəndlərə baxmayaraq Varxiyanlı Məhəmməd onları çox asanlıqla bağlayır. Məglub olmuş xain haylar gizlincə aşığın yeməyinə “vədəli zəhər” qatırlar. Deyilənə görə, haqq aşığı olduğuna görə bu ona əyan olur və şagirdlərinə “mənim yediyimdən siz yeməyin”, – deyə xəbərdarlıq edir. Şəkidən Varxiyanaya qayıdarkən zəhər öz təsirini göstərir və yolda aşığın vəziyyəti pisləşir. Poetik örnəkləri qəlblərə məlhəm olan ustad sənətkar elə yoldaca dünyasını dəyişir.

Aşıq can üstündə olarkən üç bəndlik şeir demiş və bu şeiri onunla birlikdə olan adamlar yadda saxlamış, hətta yazıya da almışlar. Belə söyləyirlər ki, həmin şeir aşığın “Aman günüdü” rədifi şeiri olmuşdur. Bu, hər nə qədər tam dəqiqləşdirilməmiş olsa da, şeirin məzmununu,

ifadə etdiyi ruhi-psixoloji ovqat onun sözügedən hadisələrlə (aşağıın həbsi və ya ölümü) bağlı yarandığını söyləməyə imkan verir:

*Bu nə yoldu, nə fərmandı, bilmirəm,  
İzin verin, yollar, aman günüdü.  
Bülbül olub öz bağımdan ötmədim,  
Saralmayın, güllər, aman günüdü.*

*Məhəmmədin könlü ahu-zardadı,  
Bəxtim bəd gətirib, işim dardadı.  
Heç bilmirəm qohum-qardaş hardadı,  
Xəbər verin, ellər, aman günüdü.*

Digər söylənilənlərə görə, Varxiyanlı Məhəmmədin əmisi oğlanları və şagirdləri olan Aşıq Qurban və Aşıq Təhməz də zəhərlənmiş, dilləri tutulmuş, xəstəhal olub bir müddət sonra dünyalarını dəyişmişlər.

Varxiyanlı Məhəmmədin məhfur haylar tərəfindən zəhərlənib öldürülüyü, Çar imperiyası və onun sələfi olan sovet diktaturası dövründə gizli saxlanılmış, lakin xalq el sənətkarının ölüm tarixçəsini öz yaddaşında qoruyub saxlamışdır.

## ƏDƏBIYYAT

1. Aşıq ədəbiyyatı antologiyası. 3 cilddə, I cild. Aşıq poeziyası (tərtib edənləri Məhərrəm Qasımlı, Mahmud Allahmanlı). – Bakı, 2017.
2. Aşıq Ələsgər. Əsərləri, dastan-rəvayətlər, xatirələr... (toplayıb tərtib edəni, ön sözün və qeydlərin müəllifi İsləm Ələsgər). – Bakı, Şərqi-Qərb, 1999.
3. Azərbaycan aşıqları və el şairləri. 2 cilddə, I cild (tərtib edəni Əhliiman Axundov). – Bakı, Elm, 1983.
4. Aşıq divaniləri və mütəmməsləri (hazırlayanlar: Məhərrəm Qasımlı, Mahmud Allahmanlı, Altay Məmmədli). – Bakı, 2022.
5. Məhərrəm Qasımlı, Mahmud Allahmanlı. Aşıq şeirinin poetik biçimləri və çeşidləri. – Bakı, Elm və təhsil, 2018.

**AYNUR KHALILOVA**  
*PhD in Philology, Associate Professor*

## SUMMARY

**Keywords:** Varkhiyanli Muhammad, ashig art, creative-master craftsman, death of Varkhiyanli Muhammad, Armenian intrigue, psychological image

Varkhiyanli Muhammad was one of the prominent representatives of Azerbaijani ashug art, who lived in the second half of the XVIII – mid-XIX centuries. Varkhiyanli Muhammad, a creative-master craftsman, was a well-educated person and wrote his poems. Unfortunately, a small part of ashig's creativity reached us, and the fate of his manuscripts remained mysterious.

The Armenians poisoned and killed Varkhiyanli Muhammad. The fact that ashig was poisoned and killed by Armenians was kept secret, especially in Soviet times, but the people kept the history of the artist's death in their memory.

